

Toyuğun Diri Qalması

© Elçin. Seçilmiş Əsərləri 2 Cilddə. 1987, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı.

I

“Aha!... Ay bərəkallah! Ay maşallah! Odu he-e-e!.. Bəh-bəh.. Aşıq-məşuq əhvalatıdı lap!.. Anası deyir qızım məktəbdədi, ay malades! Bunun da başı batmış məməsi deyir ki, oğlum uşaqdı hələ.. Ay sən ölüsən! Ona bax, əcəb uşaqdı! Ağəz, vay-vay-vay, qızın öpüş verməyinə bax...Aha, aha, bircə qol-boyun olmağuvuz çatmırıldı, ay malades! Bəh-bəh-bəh!...”

Kənddən Bakıya gedən elektrik qatarının səsi istər-istəməz bir müddət Zübeydənin fikirlərini altüst elədi, dağıdı bu fikirləri və həmin elektrik qatarını səsi altında Ağagül ömründə birinci dəfə qız öpdü və həmin elektrik qatarının səsi altında Nisə də portfelini qollu-budaqlı əncir ağacına söykəyib ömründə birinci dəfə oğlanla qucaqlaşdı, oğlanla öpüşdü.

Bütün əhvalat da elə buradan başladı.

Elektrik qatarının səsi yavaş-yavaş uzaqlaşdıqca nar ağaclarının dalında gizlənib xısın-xısın əncir ağacına tərəf boyhana-boylana Ağagullə Nisənin öpüşməyinə tamaşa eləyən Zübeydənin beynində “bəh-bəh”lər və “malades”lər də təzədən baş qaldırdı və bu dəm Nisə bütün ömründə oğlanla birinci dəfəki öpüşdən sonra gözlərini açanda lap qəfildən, birdən-birə ay işığında nar ağaclarının arasından boylanıb maraqla, bir az heyrətlə, bir az da həsədlə onlara baxan girdə, ətli sıfəti, yaşına yaraşmayan bir parlıtıyla parıldayan yekə qara gözləri gördü:

— Vaxsey! Zübeydə!

Bu ikicə söz piçiltisindəki qorxu, ürkəklik elə bil ki, bircə anlığa həmin yay gecəsinin bürküsündə mürgüləyən əncir, nar, heyva, badam, zeytun ağaclarını, vağzalın daş hasarı boyu qalxmış meynələri, yelsizlikdən bir yarpağı belə titrəməyən tutları da diksindirdi və bu ikicə sözü piçildəyan

səsin xofundan qeyzə gəldi, nar ağaclarının budaqlarına ilişə-ilişə irəli yeridi.

— Nədi, balam? Nə xəbərdi? Cin-şeytan göründü gözlərүvə? Nösü-ü-ün?!

Zübeydə bu “Nösü-ü-ün” ü çox mənalı dedi və bu mənanın dalında nə gizləndiyini həmin yay axşamının istisində əli-ayağı buz kimi soyumuş, ürəyi üçunan Nisə də, çönbü Zübeydəyə baxa-baxa hələ də özünə gələ bilməyən Ağagül də yaxşı başa düşdü.

— Cin-şeytandan ki, belə qorxursan, yaxşı, balam, anam-bacım nösün camaatın getdiyi düz yolla, işqli yolla evivüzə getmirsən? Hə? Nösü-ü-ün?

Hirsindən və pərtliyindən uşaq kimi dodaqları qaçan Ağagül dedi:

— Düz adamsan, sənin burda nə işin var?

Bu dəfə Zübeydənin doğrudan matı-qutu çəkildi və arvad sidq-ürəkdən heyrət elədi:

— A-a-a!.. Adə, qara məni basınca, mən qaranı basım, hə? Keçməz, atam balası, keçməz! Nolar, camaat durur, biz dururuq! Baxarıq görərik mən düz adamam ya siz düz adamsuz ki, vağzal bağında, əncir ağacının altında, gecənin xəlvətində... gecənin xəlvətində!.. Əvvəlcə bütün bu dediklərinin dalında bir söz tapa bilmədi, sonra dedi: — Gecənin xəlvətində Leyli-Məcnunluq eləyirsüz! — Sonra da elə bil ki, tapıb dediyi bu söz özünün xoşuna gəlmədi, kəsərsiz oldu, dedi: — Əh, qələt eləyər Məcnun atabaatasiyla, Leyli də ondan beşbetər, vağzal başına gəlməz!

Gözünün yaşı burnunun ucundan gilə-gilə cüzülən Nisə içini çəkə-çəkə:

— Heç kimə demə... — dedi. — Heç kimə demə, qələt eləmişik, Zübeydə... Zübeydə xala...

Zübeydə əvvəlcə elə bil başa düşmədi, eşitmədi bu sözü, sonra qulağına inanmadı Zübeydə, amma Nisə bir də təkrar elədi ki, qələt eləmişik, Zübeydə xala, heç kimə demə kənddə, biabır olarıq biz, Zübeydə xala və sözleşmək, sözlə didişmək həvəsindən Zübeydənin tarıma çəkilmiş bədəni birdən-birə, bircə anın içində süstəldi, bütün hirsı-hikkəsi, kini-küdürüti çıxıb getdi işinin dalınca və arvad açıq-aşkar yumşaldı, ürəyində lap kövrəldi də.

Məsələ burasında idi ki, kənddə uşaqdan tutmuş böyüyəcən hamı Zübeydəyə elə-beləcə Zübeydə deyirdi və bu kənddə birinci dəfə idi ki,

kimsə Zübeydəyə “Zübeydə xala” deyirdi.

— Yanındakını başa sal də... qızım... — dedi Zübeydə. Başlayıb ki, düz adam belə gəldi, əyri adam belə getdi, day nə bilim nə...

Nisə daha bir söz demədi, əyilib əncir ağacının dibindən portfelini götürdü və içini çəkə-çəkə Zübeydənin yanından ötüb getdi. Ağagül də qızın dalınca addımlaya-addımlaya dünyanın ən iyrənc bir məxluquna baxırmış kimi, çımcəşib nifrətlə yuxarıdan aşağıya Zübeydəyə baxdı və bu baxışların altında Zübeydə yenə də mindi cin atına, həmişəki Zübeydə oldu, özünü saxlaya bilməyib Ağagülün arxasında:

— Ay sən ölüsən! — dedi. — Baxarsan!.. — Sonra Nisənin dediyi sözlər də yadından çıxdı. — Baxarsuz!

II

Poçtalyon Nəcəfqulu deyirdi guya alımlər qəzetlərdə belə yazıblar ki, müharibədən sonra otuz ildi Abşeronda belə isti olmayıb. Əlbəttə, Zübeydə yaxşı bilirdi ki, hər deyilən sözə inanmayasan gərək, amma bu yerlərdə belə isti doğrudan da yadına gəlmirdi; heç müharibədən əvvəllər də belə isti yadına gəlmirdi. Bu, lap Aşqabadın o istisina oxşayırkı, Aşqabadın o istisina ki, Zübeydə gəmiyə minib, Xəzəri üzüb gedib düşməşdü o istiyə; qaragül xəzi almağa getmişdi ki, gətirib Bakıda satsın (papaqcı Əlihüseyn şirnikləndirmişdi onu o vaxt, indi gorbagor olub köpək oğlu!) amma bilməmişdi ki, bir qara daş da dalınca gedir: Bakıdan apardığı Nuxa krepdeşinini satdığı yerdə (yaxşı deyiblər ki, artıq tamah baş yaran!) tutmuşdular onu Aşqabad bazarında və amnistiya olmasayı bir il iki ay on dörd gün yox, şəhərlərarası alver üstə düz altıca il yatacaqdı türmədə. Həmin bir il iki ay on dörd günün elə günü olmadı ki, Zübeydə tövbə etməsin və papaqcı Əlihüseynin də atasının goruna söyməsin ki, bir də belə iş tutmayacaq. Belə iş deyəndə ki, yəni böyük iş, yəni qaz vurub qazan doldurmaq məsələsi. O vaxtdan xırda-xuruş idi Zübeydəninki, amma xırda-xuruşun da üzü qara olsun, bude, bu gün günortadan bazarda idi, günortanın o cırhacırından axşamacan, satdığı cəmi üç dənə süpürgə olmuşdu. Bu şoqəribə qalmış süpürgələri Abdulla kişi bekarçılıqdan düzəldirdi və Zübeydə kişinin qılığına girib süpürgələri ucuz qiymətə ondan alırkı və bazara aparıb satırkı. Dünən lap betər olmuşdu, cəmi iki süpürgə satmışdı və bu axşam da Zübeydə süpürgələr dolu həsir zənbili nar ağacının

budaqlarına ilişə-ilişə və ürəyində Ağagülün qarasına deyinə-deyinə ağacliqdan çıxıb vağzal bağının ciğirina düşdü; buna bax də, bir hələ “ding” eləyib yumurtadan çıxmamış əncir ağacınınaldında qızla öpüşür, amma adama elə baxır ki, elə bil ki, gürzə ilana baxır, nədi, balam, nolub, sancacağam səni, sancmışam səni, nədi axı? Atan səhərdən axşamacan avtobus sürür burada Bakıya, Bakıdan bura, yiğib gətirir evə, anan yeyib harınnıyır, özün də uşağın başını tovlayıb gətirirsən axşamın qaranlığında əncir ağacının altına, indi nolub, mənəm təqsirkar? Nösün, lənətullah, bu da bu tərəfdən çıxdı qabağıma...

Zübeydə uzaqdan ona tərəf gələn adam qaraltısında milisioner Səfəri o saat tanıdı, lənətullahı da onunçun dedi və içi süpürgə dolu həsir zənbili görüb milisioner Səfərin yenə qırsaqqız olmaması üçün, təzədən öyünd-nəsihət verməməsi üçün yolunu dəyişdi, vağzalın aşağı tərəfindən keçən ciğira döndü ki, Məsməxanımın indi bağlı olan tərəvəz köşkünün qabağından dövrə vurub evə getsin; yolu xeyli uzandı və bu da Zübeydəni lap dilxor elədi.

Zübeydə elə bildi ki, milisioner Səfər onu görmədi, amma milisioner Səfərin də gözləri sərraf gözləri idi, lap uzaqdan Zübeydəni tanıdı, əlindəki həsir zənbili də gördü, arvadın tez yolu dəyişib başqa ciğira düşməsinin də səbəbini başa düşdü və axır vaxtlar, yəni bir xeyli müddət Zübeydəni faydalı əmək yoluna çağırı-cağıra daha zihara gələndən sonra, bu tüfeyli arvad barədə sabitləşmiş fikri bir də gəlib beynindən keçdi: “— Əşsi, qoy cəhənnəm olsun, getsin, qozbeli qəbir düzəldər”.

Əlbəttə, Zübeydənin xəbəri yox idi ki, milisioner Səfər bu saat onun ancaq qəbirdə düzəldəcək qozbel hesab elədi (xəbəri olsayıdı, yenə bir şey bəhanə eləyib milisioner Səfərin arvadı Zübeydəylə – bu əfəl oğlu əfəlin də arvadının adı Zübeydə idi – kəndin ümumi hamamında bir dava-dalaş qoparacaqdı ki, arvadlar onları güclə aralayacaqdı!), amma elə-eləcə dilxor idi və dilxor-dilxor da getdi öz xarabasına.

Bayaq vağzal bağından keçib bazardan evə qayıdırıdı, ciğirin qırağındakı ağacliqdan ancaq onun eşidə biləcəyi bir piçaltı eşitdi və əlbəttə, Zübeydə də Zübeydə olmazdı ki, tez, lap bircə göz qırpmında özünü ağacliğa verib piçildaşanların kim olduğunu pusmasın; baxıb gördü ki, bəli, məclis arəstədi, bağça müəlliməsi Füruzənin qızı Nisə ilə o zəhləsi getmiş Ağabacının oğlu Ağagül dayanıblar üzbəsurət və piçildaşa-piçildaşa eşq-məhəbbətdən dəm vururlar, sonra da qol-boyun olub öpüşdülər və sonra da

qızın gözünə cin-şeytan göründü.

Belə-belə işlər.

Bu tərəfdən də bu milisioner Səfər böyurdən çıxıb yolunu uzaq saldı; qaragün oğlu qaragün, altı yekə qızı var, altısı da evdə; bu qızların yükü altda az qalır boğazının damarları şışib partlaya, papağını da çıxaranda xalis keçəl bülbülə oxşayır, bircə dənə tük də yoxdu başında; əşsi, özü bilər, sənə nə, sən kimsən, ləçər arvadı var, qoy o da dərdini çəksin kişisinin..

Düzdü, bir dəfə, lap elə bu yazın sözüdü, milisioner Səfər bazar başında ona yaxınlaşış bir söz dedi, həmin söz heç yadından çıxmır, beynində həkk olub qalıb o söz düz üç aydı, tez-tez yadına düşür və milisioner Səfərin azı otuz ildə ona dediyi sözlər bu bircə cümlənin yanında tamam heç zaddı.

Zübeydə Bakıdakı köhnə rəfiqəsi Anuşdan zəfəran, sarıkök, cirə, zəncəfil, yumurta boyamaq üçün rəngbərəng boyalar alıb gətirib kəndin bazarında satırdı, milisioner Səfəri görüb şey-şüyünü yiğisirdi, bazar başına getdi və on-on beş dəqiqədən sonra elə oradaca milisioner Səfər təzədən pırtlayıb çıxdı böyürdən, gəlib Zübeydəylə üzbüüz dayandı və Zübeydə elə bildi ki, milisioner Səfər yenə də bir neçə il bundan qabaqkı kimi, onu milis idarəsinə aparacaq, amma milisioner Səfər onu milis idarəsinə aparmadı, arvadın qıpçırmızı xınalı saçlarına, cavanlıqda çox sinəsinə döyən cayılların aqlını başından eləmiş və indi yavaş-yavaş kiçilən, sulanan qara gözlərinin kənarındaki qırışlarla, lırtdaşmış, buxağı sallanan sıfətinə baxdı, baxdı, elə bil Zübeydənin cavanlığı gəldi durdu gözlərinin qabağında (qəribəydi ki, milisioner Səfərin bu baxışları altında Zübeydə də birdən-birə öz cavanlığını yadına saldı, öz cavan sir sıfəti, cavan əndamı gəldi durdu gözlərinin qabağında) və dedi:

— Özünü o qazanın altında yandırdın ki, içindəki heç kimə lazım deyil...

Milisioner Səfər bu sözləri dedi və çıxıb getdi..
Həmin gün Zübeydə tamam hali-pərişan oldu.

Nə isə, gəldi çıxdı evinə.

Kənddə ancaq işi düşənin - alanın, satanın, axtaranın, Bakıya ev dəyişənin, bağ kirayə verənin..., - ayağı dəyən bu ev, bu həyat-baca kəndin aşağı başında, qumluqla qayalığın arasında idi və bu qayalıqdan dəniz yüz əlli-iki yüz metr məsafə vardı və yay-qış dənizin səsi Zübeydənin radiosuydu,

konsertiyydi; Bakıya, ya başqa bir yerə gedəndə, əlbəttə, bu qum üçün də darıxırdı, bu qayalıq üçün də, həyətdəki bu meynələr üçün, iydə, xar tut, ərik, heyva, nar, əncir ağaclarıycun da darıxırdı, amma hər şeydən çox, ən birinci, dənizin səsi üçün darıxırdı.

Zübeydənin ikiotaqlı daş evi, mətbəxi yanında hamamı və hamamın da yanında içəri tərəfdən divarına yarıyacan çex kafeli düzülmüş tualeti vardı. Həyətində balaca çarhovuzu vardı və cəmi iyirmi sotluq bu həyətdəki sağlam ağaclar kəndin az-az həyətlərində vardı və ümumiyyətlə Zübeydənin evindəki, həyət-bacasındakı səliqə-sahmanına kənddə onun Ağabacı kimi ən birinci düşmənlərinin belə, sözü yox idi.

Zübeydə həyətə girən kimi, əlindəki həsir zənbili hirsə darvazanın yanındakı alma ağacının dibinə atdı və guya bütün taqsırlar yazıq Abdulla kişidəymış kimi, onun qarasına bir-iki yağlı söz dedi, sonra iti addımlarla quyuya yaxınlaşış bir vedrə su çəkib çıxardı, sərin sudan bir parça götürüb birməfəsə başına çəkdi və bu bir parça sərin quyu suyundan sonra elə bil bir balaca sakitləşdi. Vedrənin qalan suyundan üç-dörd ovuc töküb üz-gözünə çırpırdı, bir-iki parça da su doldurub artırmanın sement döşəməsinə atdı ki, bir az sərinlik olsun.

Quyunun həndəvərində ağcaqanad daha çox idi və Zübeydə vedrəni yerə qoyub yaş əliylə ətli qollarını, sinəsini şappıldada-şappıldada artırmaya qalxdı, hər tərəfi açıq artırmanın bir kənarında qurduğu miçətkənin içində girib palazın üstündən sərdiyi nazik yay döşəyində uzandı, başını yumşaq mütəkkəyə qoyub qollarını açdı və sinədolusu nəfəs alıb bir:

— Oxxay!.. — dedi.

Dənizdən lap yavaş bir uğultu gəlirdi, yel deyilən şey yox idi və dənizin xırda bir ləpəsi də tərpənmirdi. Artırmada yaş sement döşəmə çox tez qurudu və sərini də çox tez keçib getdi, elə bil həyətdə ocaq qalamişdı və həsar boyu əkilmiş küknar ağaclarının qozalarının səsi də elə bil ocaqda yanmış odunun şaqqılıtıydı; küknar qozaları hərdənbir öz-özünə şaqqıldayıb çatlayırdı, sonra bir-bir tuppultuyla yerə düşürdü.

Zübeydə miçətkənin altından əlini uzadıb taxta kətilin üstündəki bir ləyən üzümdən bir gilə qoparıb ağızına qoydu, sonra, əllərinin ikisini də başının altında çarpazladı. Üzüm giləsi isti idi və elə bil ki, bütün dadını-təmini itirmişdi. Ümumiyyətlə, elə bil ki, meyvələr get-gedə dadsızlaşdırıldı və Zübeydə sidqürəkdən hayıfsılana-hayıfsılana fikirləşdi ki, hanı indi Hövsan

soğanı, Corat qovunu, Zirənin ağ turpu, kökü, Buzovnanın kahısı, Nardarandakı Paçan bağlarının qara şanısı, Sarayın, Novxanının ağ şanısı, Qala tərəfdəki Hacixuna bağlarının sarıgiləsi, Bilgəhin səhər-səbahı kəhrəba kimi ənciri?

Zübeydə bunları fikirləşdi, bu meyvələrin, tərəvəzin təmini ağızında hiss elədi və birdən-birə özü də özünə çox köhnə, qədim bir məxluq kimi göründü.

Zübeydə heç də yaxşı bilmirdi ki, neçə yaşı var, vaxtıyla o qədər o tərəf-bu tərəf eləmişdi yaşını ki, o qədər dolaşdırılmışdı ki, axırda özü də çəşbaş qalmışdı; hər halda əlli altı ilə əlli səkkiz arasında olardı, artıq olmazdı, amma əskik də olmazdı.

Burası da qəribə idi ki, Zübeydə birinci dəfəydi beləcə ciddi surətdə yaş barədə fikirləşirdi, yəni yaşını nə üçünsə azaltmaq barədə yox, nə üçünsə çoxaltmaq barədə yox, elə-belə, səbəbsiz-zadsız, düzünəqulu öz yaşı barədə.

Nə isə, aşiq deyib ki, ya bir başqası, hər halda kimsə deyib ki, gün keçdi, il keçdi, cavan olmaram bir də mən. Zübeydə bunu da fikirləşəndən sonra, Molla Nəsrəddinin bir əhvalatı yadına düşdü; deyirlər ki, bir gün molla ata minmək istəyirmiş, ayağını üzəngiyə basıb bir güc eləyib, iki güc eləyib, amma ata minə bilməyib, deyib ki, eh, hardasan ey cavanlıq, sonra baxıb görüb ki, yan-yörəsində heç kim yoxdu, deyib; “— Heç cavanlıqda da bir zibil deyildim!”.

Əşsi, molla da getsin işinin dalınca, o birisi də, sən allah, qoy uzanmışıq yerimizdə, qoy bir nəfəsimizi dərək, amma bir məsələ vardı ki, Zübeydə, misal üçün, Aşqabadın o istisinə düşəndə, dünya-ərzdə Ağagülün heç izisorağı da yox idi, amma indi adama elə baxır ki, elə bil əfi ilana baxır.

III

Ağagül “aerodrom” papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində Yer üzündəki bütün pis adamlarçun, o cümlədən də, təbii ki, Zübeydəyün hansı söz lazımiydisa, o sözü də dedi.

Ağabacı yerdən palazın üstə oturub qabağındakı bir böyük məcməyi sirkəlik üzümü balonlara doldururdu və indicə salamsız-kəlamsız içəri girən oğlunun qaşqabağına təəccüb elədi. Axır günlər səhər-axşam Ağagülün üzü gülürdü, nə deyirdin onu eləyirdi, işə-güçə yarıyırıldı və Ağabacı belə

üzüyolalığı təkcə belə yozurdu ki, bir azdan oğlu ikiillik əsgərliyə gedəcəkdi, özü də uzağa gedəcəkdi, Pribaltikaya, buna görə də ikiillik ayrılıq qabağı ipəkdən yumşaq olmuşdu.

Əlbəttə, Ağabacı bilmirdi ki, məsələ təkcə bunda deyil, ikinci əsas səbəb də var və ikinci əsas səbəb ondan ibarət idi ki, düz iki il dərdindən dəli-divanə olduğu, dalınca düşdüyü, yayın bürküsünə, qışın boranında, payızın küləyində, yazın yağışında xəlvətcə qapıları ağızında dayandığı Nisənin də daş üzrəyi axır ki, yumşalmışdı və Ağagülün axırıncı məktubuna cavab göndərmişdi və bu cavabdan sonra düz doqquz gün idi ki, hər gün xəlvətcə görüşürdülər. Nisə həyat və insanlar barədə, vəfəsizliq və ilqar barədə danışındı, hərəsinə üç-dörd dəfə baxdığı hind kinolarını Ağagül də papirosu papiros dalınca tüstüldə-tüstüldə və çox da ciddi surətdə Nisənin yanınca addımlayırdı, çox zaman da danışmağa söz tapmırıldı.

— Nolub, ədə, papağı nös tullayırsan? — Bunu heyrətlə oğluna baxan Ağabacı soruşdu.

— Heç, — dedi və yenə də üzrəyində Yer üzündəki bütün pis adamları və o cümlədən də Zübeydəni söydü.

Ağabacı ona görə heyrətlə oğlunun halını xəbər aldı ki, başqa vaxt Ağagül “aerodorom” papağını az qala yatanda da başından çıxarmırdı, yayın cırhacırında da nazik köynəkdə, nazik şalvarda və bu “aerodrom” papaqda gəzirdi, bu papaq Ağagülün böyük qardaşı Baladadaşın papağı idi və il yarım bundan əvvəl Baladadaş əsgərliyə gedəndə bu papağı Ağagülə verdi ki, gəzdirsin başında, həmişə qeyrətini çəksin bu papağın; Baladadaş indi Amur vilayətində əsgər idi və beş-altı aydan sonra qayıdır gələcəkdi və Ağagül Baladadaşın papağını kişi kimi gəzdirmişdi başında, amma indi içəri girən kimi, papağı başından çıxarıb vizildatdı divanın üstünə, pis adamların əməli yandırıb-yaxmışdı onu, özü də ayrı cür yandırıb-yaxmışdı.

Ağabacı yerindən qalxıb əlini dəsmalla sildi və Ağagülün günorta suyunu içib küftəsi ilə kartofunu axşama saxladığı kasanı gətirib qıraqları xırda qırmızı gül naxışlı, ağ süfrəli mizin arxasında oturmuş Ağagülün qabağına qoydu, soğan, vəzəri, reyhan gətirdi, bir dənə sirkəyə qoyulmuş badımcan, çörək gətirdi və Ağagül də nə anasının üzünə baxdı, nə qabağındadki göygöyərtiyə, küftəyə baxdı, elə kortəbii yeməyə başladı.

Ağagül orta məktəbi keçən il bitirmişdi və indi Bakıdakı şoferlər kursunda oxuyurdu, iki həftədən sonra qurtarardı kursu və iki-üç həftədən sonra da

gedərdi əsgərliyə, özü də bilirdi hara: vayenkom Mürsəlov demişdi ki, səni göndərəcəyəm Pribaltikaya, gözəl yerlərdi, yolları da əntiqə, gedib orada canla-başla xidmət eləyərsən Vətənə.

Nisə gecə məktəbində oxuyurdu, onuncu sinifdə, gündüzlər uşaq bağçasında işləyirdi, anasının yanında, uşaqlara nəğmə oxumaq öyrədirdi, yeddillik musiqi məktəbini də qurtarmışdı Nisə, qarmon çalırdı.

Düz doqquz gün idi ki, Ağagül gecələr məktəbin dalında xəlvətcə Nisəni gözləyirdi və onlar adamsız yerlərdən keçib vağzal bağıyla evə gəlirdilər, yəni Nisə gedirdi öz evlərinə, Ağagül də gəlirdi öz evlərinə. Ağagül istəyirdi Nisəni nişanlayıb getsin əsgərliyə, amma Nisə deyirdi ki, yox, qayıdır gələrsən sonra; Nisə bilmək istəyirdi ki, Ağagülü həqiqətən sevir, yoxsa yox, özünü bu iki ildə sınamaq istəyirdi.

Bu gecə Ağagül ömründə birinci dəfə Nisəni öpdü və Nisə də ömründə birinci dəfə icazə verdi ki, oğlan onu öpsün və Ağagül heç vaxt inana bilməzdi ki, haçansa bir gün gələcək, bugünkü gün kimi və o, Nisəni xəyal aləmində yox, gecə yuxuda yox, doğrudan-doğruya öpəcək və əlbəttə, Ağagül heç vəchlə ağlına gətirməzdi ki, belə bir məqamda Zübeydə kimi dinsizin-imansızın biri gəlib kəsdirəcək başlarının üstünü.

Nisə vağzal bağıyla gələ-gələ ağlayıb özünü öldürdü ki, biabır olacağam bütün kənddə, Zübeydə biabır eləyəcək məni, sonra da dedi ki, Ağagül, qurban olum sənə, Ağagül, qoyma biabır eləsin məni Zübeydə, get ona yalvar-yaxar, Ağagül, qardaşımın üzünə baxa bilmərəm, heç kimin gözünə görünə bilmərəm. Ağagül də dedi ki, qorxma, amma bunu deməyə nə var ki, demək asandı amma Zübeydə kimi bir ifritənin ağızını yummaq asan iş deyil, gördüyüünü də üstünə yüzünü qoyub səhər sübhədən bütün kəndə yayacaq, biabır eləyəcək Nisəni bütün aləmdə və Nisə də dərd eləyəcək bunu ürəyində, allah bilir neyləyəcək Nisə, nə desən eləyər Nisə, lap özünə əl də qaldırar, təki qardaşı Atabalanın yanında rüsvay olmasın, təki kəndin arvadlarının arasında anasının başı aşağı olmasın.

Zübeydə yalvar-yaxar başa düşən deyildi, bunun özünü də səhər bir söz eləyib yayacaqdı aləmə ki Ağagül gəlib ağlayırdı yanında ki, qələt eləmişəm.

Zübeydənin, gərək, milisioner Səfər demişkən, maddi marağı olsun.

Zübeydə miçatkənin altından çıxıb otağa girdi və tərdən tamam yaşı olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındaki yekə yumurtavarı güzgüyə gözü sataşdıqca sallanmış döşlərini və yekə qarını görməsin, sonra həyatə düşdüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılıgül kollarını (bu gulləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında od qiymətinə satmırıdı, gullər elə-eləcə kolun üstünə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcان, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə bu bağbağcanı Zübeydə öz əlləriylə salıb becərmışdı, təkcə o hasar boyu küknar ağaclarını yaziq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.

Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma əslində Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamaminın yanında bir daxması vardı, orda yaşayındı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyzyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaqlıq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot “demasezonni”, qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yaziq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.

At da yaziq, elə Əbdülün özü də yaziq, indi o atın da sümükləri çürüyüb gedib, Əbdülün də; iyirmi ildən artıq idi Əbdülün öldüyü.

Zübeydə müharibənin axırıncı ili Əbdülə ərə getdi; ərə getdi deyəndə ki, Əbdülü gətirdi öz evinə, kəbinini də kəsdirdi, vəssalam. Əbdülü də bir növ Zübeydənin ev əşyası, həyat-bacanın əmlakı kimi bir şey idi. Zübeydə çox vaxt Bakıda rəfiqələrinin yanında qalardı, bəzən Tiflisə, Kislovodska, Soçiya gəzməyə gedərdi, bəzən aylarla, bax, bu həyatə ayaq basmazdı və Qeysəbdül gözətçilik eləyərdi buralarda və Qeysəbdül burasını da çox yaxşı başa düşmürdü ki, Zübeydə ona niyə ərə gedib; öz yerini bilən adam idi

Qeysəbdül və buna görə də kənd camaatının onunla işi yox idi, dəyib-dolaşmırıdalar ona, sataşib ələ salmırıdalar onu.

Əlbəttə, kənd camaatı əvvəlcə Qeysəbdülü məzəmmət elədi, “gör gedib kimi alib” dedi, “o həyasız şəhərdə kefdə-damaqda, Araz aşağından, Kür topuğundan bu da, bu başı batmış da, burada güya ərlik eləyir, guya evin kişişi olub” dedi, cavanların arasında “xoşqeyrət oğlu, xoşqeyrət!” deyib ürəyində onu söyənlər də oldu, amma yavaş-yavaş hamının ona yenə də yazığı gəlməyə başladı və bir müddətdən sonra, elə bil ki, Qeysəbdülün Zübeydəyə heç bir dəxli yoxmuş kimi, kişinin yanında da arvadının dalınca danışdırılar; kimin ağızına nə gəlirdi elə Qeysəbdülün yanındaca Zübeydənin qarasına deyirdi və Qeysəbdül heç cincirini da çəkib bir kəlmə söz demirdi; ən qəribəsi bu idi ki, Qeysəbdül incimirdi də, elə bil ki, deyilən hədyanların hamısı ilə razı idi, amma di gəl ki, nə fayda, özündən asılı deyilid, bütün kürreyi-ərzi Zübeydənin bir dirnağına da dəyişməzdi. Kəndin arvadları bunu yaxşı bilirdi və belə bir aşiqliyə, belə bir sədaqətə ürəyində paxilliq eləyənlər də çox idi; belə bir aşiqlik, sədaqət kənd arvadlarının yanında Qeysəbdülün hörmətini qaldırıb qoymuşdu dağ başına. Zübeydə kənddə olmayanda, arvadlar hərdənbir güya ki, təsədүfən Qeysəbdülün həyatına gəlirdi, hal-əhval tuturdu onunla, xörək gətirən, təndir çörəyi yollayan da olurdu və hətta iki-üç arvadın adın çəkirdilər ki, guya bu arvadlar sonradan-sonraya Qeysəbdülə aşiq olublar.

Hə, öz yerini bilən adam idi rəhmətlik Əbdül. Bir dəfə nə üçünsə kənddən Bakıya, Zübeydənin o vaxtkı yaxın rəfiqəsi Rozagilə zəng eləyib Zübeydəni xəbər almış ki, hardadı, bir aydan artıqdı xəbər-ətər yoxdu ondan, Roza da soruşub ki “a kto eqo spraşivayet?”, Qeysəbdül də cavab verib ki, “Abdul”, Roza bərkədən gülüb və deyib ki, “eşe ne izvestno, kto koqo abdul!”.

Sonralar o məclis olmurdu ki, Roza bu telefon səhbətini danışmasın və əhli-məclis də şaqqanaq çəkib gülməsin. Zübeydənin kefin kök olanda özü də gülürdü, qaniqara olanda Rozanın abrin bükürdü ətəyinə, “paxillığından yanıb-yaxılırsan ki, mənim ərim var, ağızı ətə çatmayan pişik kimi, az qalırsan ölüsen, alan yoxdu axı səni, qalmışan aralıqda!” deyirdi. Roza qızarırdı, bozarırdı, “zarafat eləyirəm də, axçı!” deyirdi.

Əlbəttə, Roza düz deyirdi, Roza zarafat eləyirdi, daha belə zarafatlardan başqa ürəkaçan bir şey yox idi, günlər keçirdi, aylar, illər keçirdi və bu günlər, aylar, illər elə bil öz-özünə açırdı sandığı, tökürdü pambığı və bu sandığın içində baxanda ancaq belə-belə zarafatlar adamın köməyinə gəlirdi.

Əbdül özü zarafat-zad bilməzdi, rəhmətlik çox duzsuz kişi idi, təkcə bircə dəfə bir duzlu söz demişdi ki, Zübeydə onu heç yadından çıxarmırıdı və hər dəfə də yadına salanda öz-özünə gülürdü; bir yol, əllinci illərin əvvəlləri idi, Bakıdan kəndə bir nevropatoloq gəlmışdi, hamamdan bir az aşağıda çörəkçi Fətullagilin evini kirayə edib bütün yayı burda dincəlirdi, Martirosyan idi famili və hamı deyirdi ki, çox yaxşı həkimdi bu Martirosyan, bağban Əsədullahın dörd ildən bəri başına hava gəlmış oğlu Ələkbəri iki həftənin içində düz-əməlli adam eləyib qoymuşdu camaatın gözünün qabağına; hə bir yol Zübeydə də gedib özünü bu həkimə göstərmək istədi, axır vaxtlar, tez-tez əsəbiləşirdi (elə bil yavaş-yavaş başa düşmüşdü ki, axırı, bax beləcədi, Abdulla kişinin bekarcılıqdan düzəltdiyi süpürgələri bazarda satmaqdı!) və Zübeydə evdən çıxanda Əbdülə dedi; “Bakıdan nervi həkimi gəlib bura, gedirəm onun yanına”. Əbdül soruşdu ki, neynirsən onu? Zübeydə dedi ki, necə yanı neynirsən onu? “Gedirəm, — dedi. — Nervimi düzətsin”. Qeysəbdül ağızını açıb: “Ba-a-a!...— dedi. — Zübeydə, nervisiz sənin nə ləzzətin?!“

Yazlıq Əbdül, allah rəhmət eləsin sənə... Zübeydə hərdən əsəbiləşəndə doğrudan da turp əkirdi onun başına...

— Zübeydə!..

Zübeydə əlindəki şlanqın ağızını yerə dirəyib bir də qulaq verdi və darvazanın dalından onu bir də səslədirlər:

— Zübeydə!

— Kimdi? — Soruşdu Zübeydə. — Kimdi orda?

— Mənəm!

— Sən kimsən? Allahın bacısı oğlusan? Əstəğfürulla...Aduvu de də!..

— Mənəm, Ağagüldü!

Əslində Zübeydə bu səsin sahibini o saat tanımışdı və elə bil səhərdən bəri gözləyirdi də bu səsin sahibini, çünkü əlində şlanq ağacları, gülləri, evin dalındakı ləkləri sulaya-sulaya arabir hardansa çox dərinlərdən bir hıçqırıq eşidirdi: bu, Nisənin bayaqkı hıçqırtısıydı və bu hıçqırtıda Zübeydənin ətini ürpəşdirən bir xof, qorxu var idi, bir xoşagelməzlik var idi.

— Nə var, nolub, balam, gecə vaxtı nös yaduva düşmüşəm belə? Əsfələsafilin idim bayaq, indi əziz-xələf olmuşam səninçün?

Ağagül nə Zübeydənin bu sözlərinə, nə də ki, bu sözlərdəki eyhama cavab verdi, səsini çıxarmadı, susub dayandı darvazanın dalında və ürəyində də fikirləşdi ki, sözlər çıxır bu arvadın ağızından, heç xoruz səsi eşitməmiş sözlər...

Zübeydə tələsmədən əvvəlcə şlanqı quyunun yanına gətirdi, sonra motoru söndürdü, sonra çarhovuzun krantını açıb əllərini yaxaladı, üz-gözünə su vurub tərini aldı, sonra çarhovuzun yanındankı badam ağacından açılmış təmiz ağ dəsmalla qurulandı və bütün bunlardan sonra nəhayət darvazaya yaxınlaşış Ağagülün nə istədiyini və niyə gəldiyini çox gözəl başa düşə düşə:

— Nə istəyirsən? — soruşdu. — Nə sözün var mənə bu gecə vaxtı? Soruşdu və darvazanın bala qapısını açdı.

Ağagül:

— İşim var sənnən, — dedi və bala qapıdan həyətə girdi.
— Nə işin, balam, sən kim, mən kim? Sənnən mənim nə işimiz?

Ağagül darvazanın üstündə yanan və bu saat bütün ətrafında ağaçqanadlar uçuşan iki yüz əllilik elektrik lampasının işığında yenə də bu arvadın buxağı sallanan ətli, girdə sıfətinə, xinalı, qırmızı saçlarına, hələ də nəsə sürtdüyü qara gözlərinə baxıb daha burda çox dayanmamaq üçün və bu arvadı da çox görməmək üçün birbaş mətləbə keçdi:

— Mənə bax, Zübeydə, bayaq bizi görməyivü deməginən heç kimə, mənimcün yox e, Baladadaş canı, mənə nə var, gedirəm onsuz da əsgərliyə, Nisəyçün deyirəm, deməginən heç kimə... Özü də... özü də elə-belə döyül mənnən Nisəninki, nösün ki, evlənəcəyik biz, mən qeyidib gələnnən sonra, alaciyəm onu...

— Hə?..—dedi Zübeydə. — Allah xeyir versin, alaceysən Firuzənin qızını, əcəb eliyəcəksən, çox mübarək, evlənəcəksüz, oğullu-uşaqlı olasuz, çağırarsız toyuvuza, gəlib allah xeyir versin deyərik, çağırırmazsuz, nolar, yenə allah xeyir versin, atam balası, mənə nə? Hə? Mənə nös atçot verirsən, milisioner Səfərəm ki, ya səninçün mən? Kim kimnən vağzalında, əncir ağacının dibində, gecə yarısı neyniyir, mənə nə? Xalxin işinə nös burnumu soxuram? Söz gəzdirmək mənim sənətim döyül, atam balası, hamı bilir ki, söz gəzdirməklə mənim aram yoxdu... — Zübeydə Ağagülün gözlərinin içində baxa-baxa bu sözləri dedi, heç gözünü də qırpmadı. — Yeri get yat, atam balası, gecdi, səhər dura bilməzsən...

Təbii ki, Zübeydənin dediyi sözlərin hamısını əksinə başa düşmək lazım idi və Ağagül də bunu başqa cür başa düşə bilməzdi: səhərin gözü açılmamış Zübeydə bütün kəndin arvadlarına ağızına gələni danişacaqdı.

Oğlanın döyüküb iki yüz əllilik lampa işığında ona beləcə yaxından baxması Zübeydəni bu dəfə doğrudan-doğruya hövsələdən çıxardı və Zübeydə əlini uzadıb darvazanın bala qapısından yapışdı ki, Ağagülün dalınca bağlaşın:

—Yeri, yeri get yat, atam balası...

Bu vaxt həmin bürkülü Abşeron gecəsində birdən bir toyuq qaqqıldadı və bu toyuq qaqqlıtı sısqa ağaçqanad viziltisi, elə bil ki, çox-çox uzaqlardan gələn təmkinli dəniz uğultusu yeknəsəkliyində çox da gözlənilməz səsləndi; Zübeydə təəccüblə Ağagülün arxasınca boylandı və oğlanın arxada tutub saxladığı torbanı gördü.

— Bu nədi, adə, belə?

Ağagül:

— Toyuqdu, — dedi, — səninçün gətirmişəm. — Və torbanı Zübeydəyə uzatdı. — Ala.

Zübeydə:

— Aa-a-a-a... — dedi və dodağının qıraqlarındakı qızıl dişləri iki yüz əllilik elektrik lampasının işığında işildədi: Bu arvadın müftə mala xüsusi həvəsivardı və müftə şey hansı əhvalda olursa-olsun, o saat maqnit kimi onu özünə çəkirdi; Zübeydə gözgörəsi deyişib başqa adam oldu.— A-a-a-.. — Ağagül, nə zəhmət çəkirsən?

Ağagül əlində tutduğu torbadan canını tez qurtarmaq üçün bir də:

— Ala.... Götür...—dedi.

— Xəcalət verirsən də...

Zübeydə torbanı Ağagüldən aldı və əlini içəri salıb toyuğu çıxartdı; qırmızı çil toyuq işiq üzü görən kimi, bərkdən qaqqanaq çəkib qanadlarını şappıldada-şappıldada arvadın əlindən buraxılmaq istədi və Zübeydə də çil toyuğu təzədən torbaya basdı:

— Gör nə hay-həşir qoparır?— dedi və soruşdu: — Anovun xəbəri var?

Ağagül bu suala cavab vermədi və Zübeydə də ikinci dəfə bu sualı təkrar eləmədi.

Zübeydə:

— Gəl içəri də, burda nös dayanmışan? — dedi.

Ağagül:

— Yox, çox sağ ol, — dedi və başa düşdü ki, işlər düzəlib daha, amma iki yüz əllilik elektrik lampasının işığında bu arvadın girdə ətli sıfətinə, qara gözlərinə baxanda, ürəyində yenə də bir nigarançılıq baş qaldırdı. — Getdim mən...

— A-a-a-... hara gedirsən? Dayan bir, işim var sənnən...

Zübeydə bir əlində qırmızı cil toyuq, o biri əlilə də Ağagülün qolundan tutub həyatə tərəf çəkdi və Ağagül də birdən-birə ürəyi döyüñə-döyüñə, ürkə-ürkə ki, görəsən Zübeydənin aqlına nə girib, istər-istəməz onun dalınca addımladı; bu arvaddan nə desəydin, gözləmək olardı və kəndin cavanları bir yerə yiğışanda cavan oğlanlardan xoşu gələn qoca arvadlar haqqında o qədər atmaca danışırdılar ki...

Ağagül qorxdu ki, Zübeydə indicə əlini onun qolundan aşağılara sürüşdürücəkdi. Amma elə ki, gəlib quyunun yanına catdilar, Zübeydə dedi:

— Ağagül, qadası, yorulmuşam yaman, sən də mənim qərdeşim, götür, bu şlanqı, evin dalındakı ləkləri sula bir balaca, nolar, göy-göyərti istinin ucbatından yanıb gedir, hayifdi, yazıqdı, Ağagül, götür şlanqı, qadası, götür, mən sulaya bilmədim yaxşı... Əşş, mənim də day hay-hayım gedib, vay-vayım qalıb də...

Zübeydə əvvəllər özü haqda belə sözlər deməzdi.

Ağagül bu bürkülü yay gecəsi daha nə desən gözləyirdi, amma belə bir təklifi gözləmirdi; bir arvada baxdı, bir ilan kimi qıvrılıb yerə düşmüş bilək yoğunluğunda qara şlanqa baxdı, sonra “aerodrom” papağının dimdiyini gözünün üstündən yuxarı itələdi, ürəyində “Baladadaş, qərdeşuvün olən günləridi!” deyib şlanqı yerdən qaldırdı, evin dalına tərəf addımladı və Zübeydə də o saat quyunun motorunu işə saldı.

Əlbəttə, hər hansı başqa bir məqam olsayıdı Ağagül tüpürərdi bu həyatə də, bu şlanqada, elə bu arvadın özünə də, amma indi Nisənin adı vardı ortada; Nisənin ağlamağı, qardaşından qorxmağı, kəndin camaatından xəcaləti Ağagülün ürəyində qubar bağlamışdı bu gecə.

— Yaxşı sula, Ağagül, qadası, ləkləri də tapdalama! — Zübeydə artırmaya qalxan taxta pilləkənin altındakı və içində mismardan tutmuş qoyun asmaq üçün qarmağa qədər əlinə keçəni doldurduğu zənbillərdən birindən bir ip dərtib çıxardı, həyətin aşağı başındaki heyva ağacının yanına gəlib qırmızı cil toyuğu torbadan götürdü və toyuğun bir ayağını iplə cavan heyva ağacının nazik gövdəsinə bağladı; qırmızı cil toyuq bu dəfə bərkdən qaqqanaq çəkib çırpınmadı, bir-ikicə dəfə qaqqıldadı, vəssalam, elə bil ki, kimin əlinə düşdүүнү bilirdi və öz acı taleyi ilə barışmışdı.

Ağagül evin dalındaki pomidor, badımcan ləklərini şlanqla sulaya-sulaya hirsində bütün ləkləri tapdaq-tapdaq eləmək istəyirdi, bu soğan-vəzərini də, bu bibəri, xiyarı da yerlə-yeksan eləmək istəyirdi, amma burasını da yaxşıcı başa düşürdü ki, bu gözəl tərəvəzin də, bu gözəl, tərtəmiz göy-göyərtinin də heç bir taqsırı yoxdu ki, dünyada Zübeydə kimi bir ifritə var və Ağagül sidq-ürəkdən qeyzə gəlmışdı ki, bir tərəfdən dünyada Nisə kimi pak, güləndam, ağıllı qızlar var, Nisənin anası Firuzə xala kimi mehriban bağça müəllimləri var ki, uşaqlara can deyib, can eşidir, o biri tərəfdən də dünyada Zübeydə kimi küpəgirən qarilar var, amma, bax bu ay da, bu ulduzlar da, bu dəniz də, lap elə bu göy-göyərti də, bu ağaclar da onlara təfavüt qoymur, həm onlar üçündür, həm də o birilər üçündür, eynidir yaxşılara da, pislərə də.

— Ağagül, qadası, naporu bərkdi suyun, şüyüdü, vəzərini yumşaq sula!...

Zübeydənin bostanı balaca idi, yəni bir ailəlik idi, dörd-beş nəfərdən ibarət bir ailənin süfrəsinə yarayardı və Zübeydə də bütün il boyu öz payını yeyərdi, qalanını da şoraba qoyub qışda Bakının kolxoz bazarına çıxarardı, ən uzağı dördcə günə satıb qurtarardı - Zübeydə çox gözəl şoraba qoyurdu, hətta kəndin arvadları da bunu təsdiq edirdi, onun sirkə badımcانlarının, həftəbecərlərinin, sirkə-sarımsaqlarının, sirkəyə qoyulmuş xiyar, pomidor, bibərlərinin həqiqətən heç bir əyər-əskiyi olmazdı; hərdən yadına düşəndə və bu işə həvəsi olanda köhnə - mühərabə illəri rəfiqələrinə üç-dörd banka pay göndərirdi, göndərirdi deyəndə ki, yəni özü aparırdı - Anuşgilə, Şirinxanım üçün, Nazxanım üçün, Dürdanə üçün...

Bu rəfiqələrin hamısı indi qocalmışdı, kimi tək oğluyla yaşayırıdı, kimisinin anası qalırdı hələ, onunla yaşayırıdı, Anuşun əri variydi, evlər müdürü işləyirdi və indi çox mehriban yaşayırdılar, adam baxanda ürəyi açılırdı; Roza Yerevana köçüb getmişdi və Zübeydənin çoxdan idi ondan xəbəri yox idi...

Bu rəfiqələrin kimisi öz qocalığı ilə barışmışdı, kimisi hələ də cavanlıq eşqindəydi və yalan-doğru deyirdilər ki, Şirinxanımın - yaşıda Zübeydədən

də böyük idi - hələ də Ağamov adlı bir kamançaçalan sevgilisi var, babalı deyənlərin boynuna...

Əlbəttə, belə bir cavamlıq üç qəpiyə dəyməzdi, çox ağlamalı-gülməli idi və Zübeydə belə fikirləşirdi ki, getdi o vur-çatlaşın, çal-oynasın günləri, getdi və bir də heç qayıtmaz geri, yaxşı olar qayıtmaz, pis olar qayıtmaz - bunu deyə bilməzdi, çünki hər halda yaxşısı çox idi o günlərin, doyunca kef elədilər bu dünyada, beş günlük dünyada, İsgəndərə qalmayan dünyada, çaldılar, oynadılar, güldülər, camaat bir tikə qara çörək tapmayanda, onlar Kislovodskdan vurub Soçidən çıxdılar, onları sevənlər var idi, onların dərindən ölenlər var idi, onlardan ötrü geçənin-gündüzün hansı vaxtı desən arvad-uşaqlarını həmişəlik atmağa hazır olanlar vardi, bir can alan baxışdan ötrü vəzifədən qovulmağa razı olanlar var idi, amma Zübeydəgil azadlığı, sərbəstliyi sevirdilər və doğrudan da azad və sərbəst idilər, amma pisi də vardi o günlərin və bu pis elə bil siçan yuvası görmüş pişik kimi, illərdən bəri pusquda durubmuş, yavaş-yavaş baş qaldırdı, indi adama təsir eləyirdi, indi adamın aqlına gəlirdi, bəzən adamın ləp atasını da yandırırdı... Nə isə...

— Ağagül!... Qurtarmadın oranı, qadası? Çox sucuq eləməginən! —
Zübeydə quyunun motorunu söndürdü və sinəsini, qollarını şappıldadıb ağaçqanadları qova-qova: Gəl day, ora bəsdi, — dedi. — Gəl, gəl bir balaca o hasarın yanındakı ağacları da sulaginiə, bəsdi day... Şlanq ağırdı, qadası, apara bilmirəm ora...
Ağagül heç bir söz demədi, yəni bərkdən heç bir söz demədi, ürəyində nə deyirdi, özü bilirdi, şlanqı darta-darta hasar boyu Qeysəbdülün əkdiyi küknarların yanına getdi və Zübeydə təzədən motorun düyməsini basıb işə saldı.

Əbdül yaxşı kişiydi, yazıq kifiriyydi, amma yaxşı adamıydı, kəndin sağından tutmuş böyüyünəcən kim desəydi ona ki, ağızında dilin lazımdı mənə, çıxarıb verərdi. Gör bu küknarlar necə böyüüb, gör neçə ildi, allah, ölüb Əbdül.. O öləndə Ağabacının bu oğlu heç anadan olmamışdı yəqin, amma indi vağzal bağına qız aparır, özü də vələdüznanın cövhəridi, görmürsən anasından xəlvət bu qırmızı cil toyuğu necə götürüb gətirib bura?

Əlində şlanq yavaş-yavaş hasar boyu addımlayan Ağagül isə indi onun hayındaydı ki, görəsən bu küknar ağaclarının dibini sulayandan sonra nə etməlidii?

Şlanqdan axan su iki yüz əllilik elektrik lampasının işığında küknarın dibində köpükləndikcə Ağagül fikirləşirdi ki, birdən sabahdan Nisə daha

onunla görüşməz, bu ifritə arvadın ucbatından əsgərlik qabağı ürəyi düşər partlamaya və bu dəm Zübeydə də bu göy şalvarlı, nazik sarı köynəkli, “aerodrom” bulkə papaqlı oğlana baxıb, fikirləşirdi ki, Firuzənin, göyçək qızı Nisə bu uzundraz, ariq, üzünə hələ əməlli-başlı tük çıxmamış, seyrək bıgli axmaqda nə görüb? Oğlan gərək yaraşıqlı olsun, oğlan gərək güclü olsun, oğlan gərək kişi olsun və kişinin də gərək cibi dolu olsun və həmin kişi də gərək qızı elə öpsün ki, bunu heç kim görməsin; amma birdən-birə Zübeydə burasını da fikirləşdi ki, əvvəla, pul əl çirkidi, ikincisi də heç kim hec nə görməz, amma Zübeydə görər.

Kəndin arvadları deyirdi ki Zübeydə bilməyən şeyə qurd düşər. Yəqin belədi ki, belə deyirlər də... Amma niyə belədi? Bax, bax, bax, bu da birinci dəfəydi ki, Zübeydə kəndin arvadlarının onun haqqında dediyi sözləri top-tüfəngə tutmurdu, təsdiq eləyirdi, lap quzu kimi təsdiq eləyirdi və yanib-yaxılırdı da ki, axı niyə belədi?

Qocalıqdandı hamısı, vallah, billah qocalıqdandı. Cavanlığında heç vecinə də almırkı belə kimi söz-söhbətləri, axı o kimiyydi cavanlığında, kəndin bu qarğı-qurğa arvadları kimiyyidi?

Hanı indi o gözəllik, o mərmər sinə, o incə belə ki, iynə deşiyində keçərdi, o büllür budlar ki, hər biri bir mütəkkəyə oxşayırıdı?

Onda, o zamanlar Zübeydə nə idi, camaatın işinə qarışdı nə idi? Plov yemirdi ki, qönçə dodaqları yağı batar...

Yavaş-yavaş getdi o günlər...

Yavaş-yavaş xırda bazar alverçisinə döndü.

Hərə bir tərəfə dağıldı, təkcə Şirinxanım fərli çıxdı, qırx yaşında instituta girdi, oxuyub həkim oldu.

— Qurtardı?

— Nə deyirsən?

— Deyirəm ki, qurtardı, yoxsa hələm genə lazımdı? — Ağagül əlində şlanq axırıncı küknarın dibini sulayıb qurtarmışdı.

Zübeydə:

— Ay çox soğ ol, Ağagül, qadası! — dedi və quyunun motorunu söndürdü.

Ağagül şlanqı yiğə-yığa gətirib quyunun yanında yerə atdı və əliylə üz-gözünüñ, alının tərini silib birbaşa çıxbı getməyə ürək eləmədi, soruşdu:

— Gedim mən?

— Hə? Zübeydə o tərəfə-bu tərəfə baxdı, həyətin ortasındaki meynə talvarının üstündən sallanmış və ay işığında hamısı eyni rəngdə qaralan üzüm salxımlarının görüb: — Ancaq bu salxımlar qalıb, Ağagül, qadası, sovxa o qədər hündürdü ki, qorxuram yixlim dərəndə... — Və bu vaxt dünyanın ən qəribə işlərindən biri baş verdi - Zübeydənin, üz-gözündən damcı-damcı tər süzülən bu cavan oğlana birdən-birə yazığı gəldi. — Yaxşı, lazım döyül, — dedi, — bala, get, get evinizə, xoş gəldin, yeri get...

Ən qəribəsi isə bu oldu ki, Ağagül hündür talvardan sallanan üzüm salxımlarına baxdı, qabağında dayanıb lirtdaşmış qolunda, qırışmış sinəsində şappılıyla ağaçanad öldürən və bütün bu həyətdə, bu ağacların arasında, bu ulduzların altında tamam tək-tənha olan bu arvada onun da birdən-birə yazığı gəldi və Ağagül özü də buna təəccüb elədi ki, Zübeydə kimi bir zalima, dinsizin-imansızın birinə yazığı gəlir.

— Əybi çox nərdivanı ver, yiğim səninçün...
— A-a-a-... — Bu dəfə də Zübeydə təəccübləndi və nədənsə Ağagülün bu həvəsi onun xoşuna gəlmədi. — Yeri get, atam balası, qorxma, heç kimə heç nə demərəm, xoş gəldün, lazım döyül.

Həmin bürkülü yay gecəsi dayanıb ay işığında bu uzun, ariq oğlana baxan Zübeydə birdən-birə az qala mehriban bir məxluqa döndü; Ağagülə elə gəldi ki, əslində dünyada iki Zübeydə var, biri küpəgirən qarıldı, o birisi yazığın birindi; bu yazıqlıq birdən-birə görünür, sonra yox olub gedir, elə bil ki, bir xeyli gözləyirsən, su durulur, dibindəki qumu görürsən, sonra yenə kimsə daş atır, su bulanır, dibi görünmür.

Əlbəttə, Zübeydənin bu dəm belə bir fəlsəfədən xəbəri yox idi və oğlanın da yenə devikib qalmasının nigarançılığı, qorxaqlığı yozdu.

— Demərəm də, — dedi, — heç kimə demərəm. Yeri get. Xoş gəldün.

Ağagül evin yan divarına söykənmiş nərdivanın dalınca getdiyi üçün bu axırıncı sözləri əməlli-başlı eşitmədi, nərdivanı gətirib talvara söykədi və Zübeydə də daha bir söz deməyib artırmadakı böyük emallı ləyəni əlinə aldı və gəlib durdu talvarın altında, nərdivanın yanında.

Ağagül salxımları bir-bir dərib Zübeydənin yuxarı qaldırıb tutduğu ləyənə düzə-düzə:

— Sərcə dimdikləyib salxımları, — dedi.

— Nolar?.. — dedi Zübeydə. — Sərçə də Allahın heyvanıdı də...

Ağagül bu arvaddan sərçələrə qarşı belə bir səxavət və xeyirxahlıq gözləmirdi və talvardan sallanmış salxımlardan toz-torpaq düşmüş gözlərini əli ilə ovuşdura-ovuşdura yuxarıdan-aşağı Zübeydəyə baxdı, Zübeydə ləyəni qaldırıb başının üstündə tutmuşdu və bu dəm onun duruşu, görkəmi Bakının köhnə bağlarındakı çarhovuzların ortalarında dayanan, köhnəlib də əldən düşmüş, pasmandaya dönmüş əcaib heykəllərin duruşuna, görkəminə oxşayırırdı. Ağagül fikirləşdi ki, onların kəndindəki bu Zübeydədən bir dənədi.

- Nə vaxt gedirsən əsgərliyə, Ağagül?!
- Sentyabrda gedirəm.
- Baladadaş məktub yazır?
- Hə... Salam-duası var...
- Salam göndərən sağ olsun... Allah canını sağ eləsin, sağ-salamat qayıdır gəlsin. Uzaqdadı yaziq. Sən Bakının özünə düşsən yaxşı olar, gedib-gələrsən kəndə.
- Pribaltikaya gedirəm.
- Yox a-a-a? Əntiqə yerdi oralar! Riqaya düşsən lap əntiqə olar. Oraları gəzəndə, Ağagül, yad eləyərsən məni.. Abşeron kimi bir yerdi ora, dəniz qırığında, kurortdu özü də başdan-ayağa...

Ağagül fikirləşdi ki, pah atonnan, bu arvadın tanımadığı, gəzmədiyi yer yoxdu dünyada.

Ölki il bundan əvvəl qışda, o tərəflərin qışının lap oğlan çağında pansionata getmişdi Zübeydə, Yurmalanın Majori deyilən bir yerinə. Şirinxanım düzəltmişdi putyovkanı onunçun. Əvvəlcə başına girmişdi ki, sanatoriyaya getsin, amma heç harda işləmirdi və Şirinxanım da ha əlləşdi, bir şey çıxarda bilmədi, sanatoriya düzəlmədi, Şirinxanım “yanan” putyovkalardan birini əldə edib Zübeydəni pansionata göndərdi, Yurmalanın Majori deyilən yerinə və kəndin arvadları mat-məəttəl qalmışdı ki, gör hara gedir Zübeydə, paxılıqlıdan yanıb-yaxılanlar da var idi (Guyu qazan Həsənqulunun arvadı kürən Anaxanım başını bulaya-bulaya deyinirdi: “Səhərdən axşamacan sovxozda işləyən mən, istirahətə gedən Zübeydə ciyəri yanmış!”), amma o tərəfin qısı doğrudan-doğruya çox gözəl idi, pansionat da çox təmiz, səliqəli idi və ən başlıcası da bu idi ki, heç kim onu tanımadı, bilmirdi, cavanlar üçün “tyotya Zübeyda” idi, yaşlılarla həmsöhbət idi, bir İzabella Xaymovnavardı orda, mehriban arvadıdı çox, yaşı yetmişçi keçmişdi amma pudra-boyasından qalmırdı heç pansionatdan sonra üç-dörd dəfə məktub yazdı

Zübeydəyə, amma Zübeydə cavab göndərmədi, bircə dəfə şəkərburayla paxlava bişirib yolladı onunçun Odessaya, amma İzabella Xaymovna elə indiyə kimi hər bayramda bir “otknıtkə” göndərirdi.

Zübeydə Mayoridə pansionatda qalanda İzabella Xaymovnaya demişdi ki, burası putyovkanı mənimcün oğlum alıb, yollayıb məni bura ki, bir az işdən-gücdən istirahət edim, nəvələrin səs-küyündən...

— Düş, ay Ağagül, bala, düş aşağı! Day yoruldum mən gücüm çatmır, saxlaya bilmirəm ləyəni day...

Zübeydə içi üzüm dolu ləyəni yerə qoydu və Ağagül də nərdivandan düşüb əliylə meynənin toz-torpağına bulaşmış sir-sifətinin tərini sildi, nərdivani aparıb yerinə qoydu, “aerodrom” papağını çıxarıb bir-iki dəfə cirpdi, təzədən başına qoydu və:

— Mən getdim, — dedi.

Zübeydə ləyəni apardıb artırmanın sement döşəməsinə qoydu, sol əlinin belinə basdı və belini düzəldib:

— Çox sağ ol, qadası, — dedi. — Get, xoş gəldin dedi və birdən-birə istədi ki, həyətin aşağı başındakı cavan heyva ağacına bağlanmış qırmızı cil toyuğu da qaytarsın Ağagülə, amma tez də bu fikrindən vaz da keçdi: bu fikir necə birdən-birə gəlmışdisə başına, elə-eləcə də birdən-birə yox olub, getdi. — Toyunda əvəzini çıxarıq, — dedi. — Allah qoysa... İləh-amin.

Ağagül istədi ki, Zübedəyə bir də tapşırsın ki, vağzal bağında Nisəylə öpüşmələrini kəndin camaatına yaymasın, amma daha bir söz demədi, darvazadan çıxıb bala qapını da ardınca örtdü.

Yavaş-yavaş, lap yavaş-yavaş dənizdən meh əsməyə başlamışdı və külafirəngidə bu yel daha artıq hiss olunurdu, burada ağaçqanad da nisbətən az idi. Zübeydə üzümün doşablığını ayırdı, sirkəliyini ləyəndən arıtdayıb balonlara doldurdu, ləyəni quyunun suyunda yaxaladı və sudan bir parç da götürüb içdi, sonra gəlib gülafirəngiyə qalxdı, yerdən saldığı palazı üstünə oturdu. Yemək istəmirdi, isti onun iştahını kəşmişdi, elə günorta yediyinin üstündə idи, televizora da baxmaq istəmirdi, həvəsi yox idi, elə-eləcə külafirəngidə oturub dənizə tamaşa etdi.

Ay dənizə payəndaz salmışdı və bu saat bu payəndaz lap xirdaca-xirdaca tərpənirdi, bu payəndazın üzündə şovq vuran ay işığı lap xirdaca-xirdaca titrəyirdi; dəniz belə sakit olanda axır vaxtlar Zübeydəyə pis təsir edirdi, belə bir səssizlik, sükunət axır vaxtlar bu sixirdi, ürəyini qısırıcı; əslində elə cavanlıqdan belə idi, intəhası cavanlıqda bunun fərqinə varmırıdı, amma indi özündən asılı deyildi; Allah hərəni bir cür yaradıb, onu da belə yaratmışdı. Dənizin uğultusu gələndə, dalğalar özünü qayalara çırpanda, adam elə gəlirdi ki, tək deyil, elə bil ki, bütün bu ətraf da yaşayır, nəfəs alır sənlə birgə.

İndi dənizin üzü tərtəmiz idi, ay işığında bircə köpük də ağarmırıdı və bu təmizlik, bu sakit, sükunətli təmizlik Zübeydənin ürəyində bu dəm hansı bir incə, kövrək simisə tərpəndirdi, amma bunun nə olduğunu, hansı xatırə olduğunu Zübeydə yadına sala bilmirdi; bu vur-çatlaşın, çal-oynasın xatırələrindən deyildi, nəsə başqa bir şey idi.

Birdən elə bil ki, quyunun dibindən gəlib çıxan dəniz uğultusunun, arabir Zübeydənin qulağının dibindən ötən ağaçanan viziltisinin, külafirənginin qabağındakı xartut yarpaqlarının lap həlim-həlim, lap güclə eşidiləcək xışltısının həmin yay gecəsindəki yeknəsəqliyini yenə toyuq qaqqıltısı pozdu, qırmızıçıl toyuq, bir-iki dəfə qaqqıldadı, elə bil ki, bu böyük dünyada toyuqların payına düşən insafsızlığın qarasına deyindi və Zübeydə də ayağa qalxıb külafirəngidən düşdü, artırmadakı girdə mizn üstündəki mis qazanın qapağını qaldırdı, qurumasın deyə hər gün xüsusi parçaya büküb saxladığı təndir çörəyindən iki fal qoparıb götürdü və heyva ağacının yanına gəlib çörəyi didə-didə qırmızı cil toyuqun qabağına səpdi.

Qırmızı cil toyuq dimdiyini torpağa dirəyib bir müddət çox müdrik bir biganəliklə qabağına düşən çörək qırıntılarına baxdı, sonra üzünü yana çevirdi və Zübeydə də:

— Ba-a-a... Qudurasan, qurbağa!.. — dedi. — Yaxşı deyiblər ki, mal yiyesinə oxşamasa, haramdı...

Məsələ burasında idi ki, bayaq ötəri dediyim kimi, Ağagülün anası Ağabacı, yəni bu təkəbbürlü qırmızı cil toyuğun bu gecəyə qədərki sahibi kənddə Zübeydəni istəməyənlərdən ən birincisi idi, Nuh-Nəbidən bu günə kimi, Zübeydənin hər bir hərəkətini, hər bir söz-söhbətini, yerişini-duruşunu, tanışını-bilişini, geyimini-keçimini amansız tənqid atəşinə tutanların birincilərindən biri idi və Zübeydənin də bu arvaddan zəhləsi gedirdi, amma bir iş vardı ki, həmin acidil, vecsiz, adamayışmaz Ağabacının, qara

pıspısaya oxşayan Ağabacının indi Ağagül boyda bir oğlu vardı, özü də kiçiyidi Ağagül hələ, ondan böyük bir oğlu əskərlikdə idi. Ağaguldən kiçik bir oğlu da var idi. Nuhbala və altı da qızı var idi, nə isə...

Zübeydənin də indi qızları ərə gedə bilərdi və Zübeydənin də belə bir oğlu ola bilərdi, o oğlan da gedib vağzal başında gözəl bir qızla öpüşə bilərdi, asgərlikdən evə məktub göndərərdi, Zübeydə də elçi gedə bilərdi, gəlin gətirə bilərdi... Yaxşı, yaxşı, sən o uzundraz Ağagülün canı, başlama özündən hoqqa çıxarmağa, başlama fikir dəryasına düşüb dərd əlindən üzməyə, yeri get yat, Ağabacı indi dördüncü yuxusunu alır yəqin, heç fikirləşmir ki, dünyada Zübeydə adında bir məxluq var.. Elədir ki, var, düzüdü, qocalıqdandı bu fikir-zikir hamısı, qocalıqdandı ki, var.

V

Ağagül həyətin ortasındaki talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğa başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı cil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da Zübeydə toyuqu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyüünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı, Zübeydə olmazdı, kölgəsi olardi ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub “İsgəndərin buynuzu var, buynuzu!...” deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.

Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına doğrudan da bir ifritənin surəti gəlirdi; bu ifritə doğrudan da Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dirnaqları qırmızı cil toyuğun dirnaqlarına oxşayırırdı.

Hayif o toyuqdan.

Məsələ, əlbəttə, təkcə toyuqda deyildi; toyuqları çox idi və bir qırmızı cil toyuğun azlığı ilə kasıb düşməyəcəkdirlər; uzaqbaşı Ağagül anasına deyəjəkdi ki, toyuğu Bakıdakı yoldaşlarından birigilə pay apardıb; məsələ onda da deyildi ki, Ağagül yalan danışacaqdı və yalan danışmaq yaxşı iş deyildi, kişiyyə yaraşmazdı - bir yalan ki, Nisə kimi bir qızın təmiz adını təmiz də saxlamaq üçün idi, o yalanın eybi yox idi; Məsələ onda idi ki, toyuq da gedəcəkdi, Nisə də bədnəm olacaqdı kənd içində...

VI

Zübeydə uzun gecə köynəyini geyib artırmadakı miçətkənin içində uzanmışdı və fikirləşirdi ki, bütün bu gözəl Abşeronun bircə ayıbı vardısa, o da ağaçanad idi, özü də ağaçanad burda, bu kənddə belə fironluq eləyirdi, amma bir az yuxarıda, Bilgəhdə, ya o tərəfdə, Nardaranda yox idi.

İndi neynəyək, duraq köçək Bilgəhə, ya Nardarana?
Yox, atalar deyib ki, hər gözəlin bir eybi var...

Bəs, bir gözəlin yüz eybi olanda necə olsun?
Əşsi, çor olsu, zəhrimər olsun, yat, vəssalam...

Niyə yata bilmirdi, balam? Nə idi axı bayaqdan yadına sala bilmədiyi, nə idi o? Bu, başqa bir xatırə idi, işqli idi, işığı lap zəif də olsa, o uzaq illərdən süzülüb gəlirdi, təmiz idi, özü də elə bil ki, bir az Ağagüllə Nisənin vağzalında öpüşməyinə oxşayırdı, nə idi o? Bu xatırədə şampan tıxacının partlaması yox idi, ətir iyi, pudra iyi yox idi, ləzzətli yeməklər, aşiq sağlıqları, vurğun baxışlar yox idi, çox sadə idi, dama-dama məktəbli dəftərinə oxşayırdı...

Miçətkənin içində deyəsən bir ağaçanad girmişdi və Zübeydə yenə ağaçanadların qarasına deyinə-deyinə qalxıb artırmanın işığını yandırmaq istədi, amma miçətkənin içində girmiş ağaçanadın viziltisi həyətin aşağı başında indi yəqin mürgü döyən qırmızı cil toyuğu təzədən arvadın yadına saldı və Zübeydə birdən-birə fikirləşdi ki, Ağabacı səhər durub görəndə ki, qırmızı cil toyuq hində yoxdu, necə olacaq və səhər-səhər də biri gəlib bu qırmızı cil toyuğu onun həyətində görəndə nə olacaqdı?

O toyuğu elə indicə durub kəsib, yolub, təmizləyib, yaxşıca ütüb qoymaq lazımdı evə, onsuz da nə olmuşdusa ona bu gecə, yata bilmirdi, elə bil bütün dünyanın dərdi-səri bu gecə Zübeydəyə qalmışdı.

Zübeydə ayağa qalxıb miçətkəndən çıxdı, otağa girib dolabdan iti bir bıçaq götürdü, elə gecə köynəyindəcə həyətə düşdü və yavaş-yavaş ürəyində baş qaldıran bir nigarançılıqla qırmızı cil toyuğa tərəf getdi.

Qırmızı cil toyuq hənirti eşidib gözlərini açdı, birdə-birə bu gecə vaxtı ağ köynəkdə peydə olan təzə sahibinə baxdı, bir balaca yerində qurcalanıb təzədən gözlərini yumdu.

Zübeydə ürəyindəki, daha artıq bir narahatlıqla gah əlindəki bıçağa, bıçağın ay işığında işildayan iti tiyəsinə baxdı, gah o biri dəqiqəsindən xəbəri

olmayan qırmızı cil toyuğa baxdı və fikirlərşdi ki, yəni doğrudan da bu toyuğu özü kəsəcək? Başını qibləyə tərəf uzadıb qanadlarını bir ayağının altına, ayaqlarını da o biri ayaqlarının altına alıb, dilini ağızından çıxarıb bıçaqla başını üzəcək? Arvad işidi bəyəm bu, ay imansız? Arvad da toyuq kəsər? Camaat yatıb, bütün kənd şirin yuxudadı indi, bu nə gündü sən düşmüsən, bu nə qara gündü belə?

Əlbəttə, Zübeydə ömründə toyuq kəsməmişdi, kişi işiydi bu, lap əvvəldən, dədə-babadan belə olmuşdu. İndi bəs neyləsin, hansı kişi köpək oğluna gedib desin ki, Ağabacının oğlu Ağagül mənə pay gətirbi, guya ki, pay gətirib, bunun zəhmətini çək, kəs mənimcün? Gərək gədəni bayaq qoymayayıdı getsin, kəsdirəydi bu toyuğu, lap yoldurub ütdürəydi də ona. Yaman şeysən... Bunu Zübeydə özü özünə dedi: "Yaman şeysən..."

Kənd isə doğrudan da yatmışdı, təkcə küçə şalbanlarındakı elektrik lampaları yanırkı və bir də dənizdəki o tənha mayak yanıb-sönürdü. Həmin yay gecəsinin bürkübü elə bil bu mayakın da işığını soldurmuşdu, yanıb-sönməsini, canlılığını ölgünləşdirmişdi və bu saat elə bil ki, bu mayak da ömrün tənhaliğindən, adamin təkliyindən söhbət açırdı və Zübeydə üçün lap beş barmağı kimi aydın oldu ki, bu qırmızı cil toyuğu kəsə bilməyəcək və ən başlıcası isə, birdən birə yaman pərt oldu Zübeydə təkcə gecə köynəyində, bu ayın, bu ulduzların altında ağacların arasında, bu dənizin qabağında əlində bıçaq tutub qırmızı cil toyuqla üzəbzəsurət dayanmasına pərt oldu.

Toyuğun işi asan idi, toyuğu bir yeşiyə salıb evə qoya bilərdi, sabahda, birigündə onu kəsdirməyin çarəsini tapardı, bircə ölümə çarə yoxdu, amma məsələ burasındaydı ki, Zübeydənin gecə yarısı əlində bıçaq eləcə dayanması səhərdən bəri yadına salmaq istədiyi, amma yadına sala bilmədiyi o xatirənin əhvali-ruhiyyəsi ilə o xatirənin ürəyindən keçən sorağı ilə heç cürə uyuşmurdu — burasını Zübeydə lap dəqiq bilirdi və bu zaman çox qəribə oldu, birdə-birə, bircə anın içində həmin xatirə Zübeydənin yadına düşdü, həmin cavan oğlanın sıfəti də əvvəlcə tutqun, sonra tamam dumandan çıxıb lap aydınca gəldi durdu gözlərinin qabağında. Bu xatirə illərdən bəri kirəc bağlamışdı, illərdən bəri yada düşməmişdi.

Zübeydə əyilib əlindən yerə duşmuş bıçağı götürdü və süst addımlarla evə getdi, artırmanın işığını yandırdı, stolun üstündə oturub əllərini dizlərinin üstünə qoydu, elə bil birdən-birə o uzaq illərin bütün hay-küyü, qayğısızlığı, sərbəstliyi arasındaki bir təmizlik, bir paklıq, bir şəffaflıq üzə çıxdı, bir cəsurluq, bir igidlilik, kişilik üzə çıxdı, indiyə qədər hardasa ört-basdır olub,

on illərlə xatırlanmayan bir təbəssümü, özü də sərt bir təbəssümün ilıqlığı indi gəlib Zübeydəyə yetişdi.

Hardaydı o maktublar? Harda saxlamışdı onları?

İki dənə idi, iki dənə, ikisini də Bakıdakı mərkəzi poçtdan götürmüdü, “Do vostrebovaniya” idi, iki dənə üçkunc əsgər məktubu, Zakirin məktubları... Və Zübeydənin yadına düşdü ki, o iki məktubdan birini, çox təsirlisini, çox ağıllısını elə müharibə vaxtı Dürdanə ondan götürmüdü, yadigar saxladı özündə, “Belə məktubu da cavabsız qoyarlar, az?” — dedi. — Dəyişmərəm, — dedi, — yuz qızıldış Adil kimilrini beləsinin bir dırnağına”. Belə demişdi Dürdanə və Dürdanə elə o vaxtlar yavaş-yavaş ağıllanmağa başlamışdı. Belə demişdi Dürdanə və o ikinci məktubu, o gözəl sözlər yazılmış təsirli məktubu götürmüdü özü üçün yadigar, görəsən saxlayır indi? Amma ikinci məktub dursun gərək.

Zübeydə ayağa qalxıb otağa girdi, işığı yandırıb azı əlli-altmış yaşı, amma yaxşı qalmış, qoz ağacından düzəldilmiş və vaxtilə yəqin ki, evlər yarasığı olmuş hündür, enli və ağır dolabın (bu dolabihələ müharibə vaxtı qızıldış Adil hansı bir əsgər ailəsindənsə çox ucuz qiymətə Zübeydə üçün hədiyyə almışdı və Zübeydə də bu dolabı gətirib qoymuşdu kənddəki bu evinə) lap alt gözünün açarını ayağının altına kətil qoyub lap yuxarı gözdən tapdı, aşağı düşüb alt gözü açdı və yesiyi irəli çəkib köhnə şəkillər, cürbəcür köhnə “otkritka”lar (ürək şəkilli güzgünün içində bir qızla bir oğlan fotoobyektivə baxıb gülürdü; ürəyin hər tərəfinə gullər düzülmüşdü, güzgünün ətrafindakı gullər də, qızın paltarı və dodaqları da qırmızı boyayla boyanmışdı, aşağı tərəfdə bir bülbül dimdiyində çələng tutmuşdu və çələngdə bu sözər yazılmışdı:

Lyublyu vas i vi poverte,
Koqda men serdse qovorit,
Lyubit budu do samoy smerti,
Poka oqon v qrudi qorit.

bu sözlərdən sonra yenə kiçik bir ürək və kamanda tarım dartılmış bir ox şəkli çəkilmişdi), kino artistlərinin, cavan Rəşid Behbudovun cürbəcür şəkilləri bükülmüş və uzun illərdən bəri açılmayan bağlamani açdı.

Bu bağlamadan, sapsarı saralmış köhnə qəzetə bükülü bağlamadan bir çürüntü iyi gəlirdi və bütün qış qarın altında qalib yaza çıxmış, təzədən yarpaq ayan, çiçəkləyən ağacların dibindəki xəzəl nədənsə Zübeydənin

yadına düşdü və birdən-birə onun ağızına da bir cür təm gəlid, elə bil çürük meyvə yeyirdi.

Bu çürüntü iyi, bu təm arvadı lap kövrəltdi və ümumiyyətlə çox az-az kövrələn Zübeydənin gözləri doldu.

Üçüncü əsgər məktubu burda idi, bu bağlamanın içində, Zakirin məktubu.

Zübeydə məktubu götürüb açdı və illərdən bəri saralıb-solmuş, tələsik yazılmış o qısa məktubu oxumağa başladı; birnəfəsə oxudu, elə bil illərin acı idi, çörək tapmışdı birdən-birə, təpişdirirdi gözünüə.

“Zübeydə!

Bu məktubu sənə ön cəbhədən yazıram. Atışma kəsib indi, bir azdan yenə başlayacaq. Düzün deyim ki, yazmaq istəmirdim sənə bu məktubu, amma yarım saat bundan qabaq gullə yağış kimi üstümüzə yağanda, bildim ki, gərək yazam sənə bu məktubu. Adam bu gullə yağışının altında olanda hər şeyi yaddan çıxarıır, bütün pisliklər yaddan çıxır, ancaq yaxşısı yadda qalır.

Sən məni istəyə də bilərsən, istəməyə də bilərsən, ancaq özünü istə. Mən müəllim deyiləm, sən də şagird deyilsən. Nəsihət eləməyəcəyəm sənə, ancaq o evə gedib-gəlmə. İşə gir. Özünü hayif eləmə. Sən də bir kişinin qızısan. Həmin kişinin papağını yerə soxma. Yenə başladı atışma. Xudahafiz. Sağ qalsam, yenə yazaram sənə. Sən də bir söz yaz.

Zakir. 12 yanvar 1942-ci il”

Zakir birini də yazmışdı məktubun, ikisini bir yerdə almışdı Zübeydə, cavab yazmadı Zakirə və bir də gedib mərkəzi pocta dəymədi ki, görsün təzə məktub var ona, yoxsa yox? Bəlkə çox məktub yazmışdı Zakir və bu məktublar da Zübeydəni gözləyib, gözləyib axırda qayıtmışdı Zakirin özünə? Bəlkə heç çatmamışdı Zakirə. Qırx üçdə ölüm xəbəri gəlmişdi Zakirin... Yox, deyəsən qırx dörd idi... Nə isə...

Görəsən yenə məktub yazmışdı Zakir? Niyə yazaydı axı, niyə yazaydı, ona görə ki, həmin yaz günü aldatmışdı Zakiri ki, gələcəyəm görüşünə, getməmişdi? Ona görə ki, Zakir gecə-gündüz çəkmə fabrikində işləyib bacılırylicün çörək pulu qazanırdı, Zübeydə də qızıldış Adil kimilərinin haram puluna qarnı tox, damağı da ki, çağ, kef eləyirdi? Ona görə ki, o uzaq yaz axşamı Zakir Zübeydə ilə qızıldış Adilin qabağına çıxıb ona hücum

eləmək istəyən qızıldışı bir yumruq ilə yerə uzadanda Zübeydə “Ay aman!...” — eləyib qızıldışın üstünə cummuşdu. Qızıldışı yerdən qaldırmışdı.
Qızıldışlə birgə getmişdi?
“Zübedydə! (“Ay can!...”)

Bu məktubu sənə ön cəbhədən yazıram. (“Yazan barmaqlarına qurban olum sənin!...”) Atışma kəsib indi, (“O atışma gətirənin ciyəri yansın, necə ki, yandı da, qara yerə girəydi o, necə ki, girdi də...”) bir azdan yenə başlayacaq. Düzünü deyim ki, yazmaq istəmirdim sənə bu məktubu, (“Əcəb eləyirdin, lap əlinin içindən gəlirdi, yazmayaydın heç gərək... Niyə yazıldın mənim kimi ləçərə? Mən taydım sənə? Sən təmizin, gözəlin, kişinin biriydin, mən vələdüznanın cövhəri, özü də çirdab içində, xirtdəyə kimi... yazmayaydın gərək...” amma yarım saat bundan qabaq güllə yağış kimi üstümüzə yağında (“O güllə gərək mənim başıma yağayıdı...”) bildim ki, gərək yazam sənə bu məktubu. (“Nahaq yerə, lap nahaq yerə...”) Adam bu güllə yağışının altında olanda (“can-can...”) hər şeyi yaddan çıxarıır, bütün pisliklər yaddan çıxır (“Çünki özün təmiz idin, yaxşı idin...”) ancaq yaxşısı yadda qalır. Sən məni istəyə də bilərsən, istəməyə də bilərsən. (“Səni istəməyənin gözü çıxayıdı, necə ki, işiqli dünya qaranlıq zülmət olub onunçun...”) ancaq özünü istə. (“Nəyimi istəyim özümün, nəyimi?...”) Mən müəllim deyiləm (“Müəllimdən də artıqsan...”), sən də şagird deyilsən. (“Şagird professoruydu mənim yanımda...”) Nəsihət eləməyəcəyəm sənə. (“Nə təsir eləyəcəkdi mənə nəsihət? Adamin gərək qanında olaydı, Zakir...”) Ancaq o evə gedib-gəlmə. (“O evin nə təqsiri, təqsir özündədi adamin, ev neyləsin?”) İşə gir. (“Ay işlədim mən, ha!...”) Özünü hayif eləmə (“Elədim, ay Zakir, ay qadası, yaman hayif elədim özümü, iki qəpikdi mənim qiymətim, kül olub mənim başıma, ay Zakir, ay qadası, ay canım, sənə qurban.. zay elədim özümü. Zay oldum getdim, ay Zakir...”) Sən də bir kişinin qızısan, həmin kişinin papağını yerə soxma. (“Soxdum yerə o rəhmətliyin papağını, Zakir, lap quyunun dibinə soxdum. Doğrayardı məni sağ olsaydı, öz əliylə doğrayardı...”) Yenə başladı atışma (“Muğayat ol, a bala!...”)

Zübeydə daha məktubun ardını oxuya bilmədi, saralıb-solmuş hərflər gözlərinin qabağında yayıldı və elə bil ki, həmin bürkülü yay gecəsində bütün bu otaq basma kağıza düşmüş mürəkkəb damcısı kimi ətrafa yayıldı, qaranlıqlaşdı, havasızladı; bütün bu otağa, bu otağın əşyalarına, divarlarına, döşəməsinə, tavanına elə bil tünd bir örpək salındı və bu örpəyin o biri üzündə, bir dumanlıq arxasında on yeddi yaşlı cavan bir qız, gözəl bir qız kəndin camaatiyla bərabər atasının cəsədi qoyumuş mafənin ardınca gedirdi; günəşli bir gün idi və günəşli ləpələr sahilə qaçışırıldı, elə bil dənizdə bir

günəş sevinci var idi və on yeddi yaşlı qız, meyitinin dalınca getdiyi atasının ölümünə yanmaqdan daha çox dənizin sevincinə sevinirdi; elə bil bu saat bütün kənd camaatının dərdi-qəmi bu on yeddi yaşlı qız üçün tamam yad bir şey idi, çünki o on yeddi yaşlı qız nə ölümü dərk edirdi, nə də dərk etmək istəyirdi; on yeddi yaşlı qız özü də bu günəşin bir parçasıydı, bu dənizin bir parçasıydı və illər keçdikdən sonra da o qız, bax eləcə, günəssiz sevinə bilmirdi, şadlanı bilmirdi, yaşaya bilmirdi, kasibçılıqdan isə günəş boylanmırıldı, müharibə illərinin çörəksizliyində günəş doğmurdu; acliq olsun, kef olsun, deyiblər, amma düz deməyiblər, lap ağ yalan deyiblər, acliqla kef bir araya sığışan şey deyil, hər halda Zübeydə, o gözəl qız, müharibə illərinin o xatın qızı belə bir əqidədəydi. Araz aşağıından idi o qızın. Kür topuğundan, özünü kefi köklüyün, damağı çagliğın odunda yandıran, yandırıb kül eləyən bu baxtı qaranın...

Zübeydə bağlamanı büküb dolabın alt gözünə qoyu, yeşiyi bağlayıb burnunu çəkə-çəkə, gecə köynəyinin yaxası ilə üz-gözünün yaşını silə-silə ayağa qalxdı, otaqdan çıxıb külafirəngiyə tərəf gəldi, yuxarı qalxıb palazın üstündə oturdu və dənizə baxdı.

Zübeydə yadına gələndən bu dənizin sahilində oynamışdı, anası onca günün içində sətəlcəmdən öləndən sonra, bütün bu tərəflərdə, Abşeronun bu hissəsində məşhur balıqçı olan atasının torunu Zübeydə yamamışdı, qayığını Zübeydə silib-süpürmüdü, atası ölen həmin gecə bütün kənd camaatı onların evinə girib-çixmişdi, amma heç kim də bunu bilməmişdi ki, Zübeydə səhərə kimi dənizin, bax bu sahilində təkcə oturmuşdu.

Əslində, lap əslində, Zübeydə bu dənizin yanında da üzüqara idi, çunkü nənəsilə tək qaldığı o uzaq illər, bax, bu dəniz Zübeydənin beynindəki bütün fitnə-fəsadların, kin-küdürütin, nəfs-tamahın şahidi olmuşdu; Zübeydə indi belə fikirləşirdi, indi o uzaq illərin firavanlıq, fironluq arzu-xəyallarını fitnə-fəsad hesab edirdi, indi, onda yox. Nənəsi yaziq o qədər qocalmışdı ki, ölməyinə yaxın (nənəsi öləndə müharibədi ikinci ili idi) Zübeydəni öz balıqçı oğlu hesab edirdi, yəni Zübeydəni, Zübeydənin atası bilirdi, əlbəttə, doxsandan idi bu və elə bu özü də doxsandan idi ki, Zübeydə bu dəm bütün bunların hamısını beləcə fikirləşir.

Yel yenə tamam-kamal dayanmışdı və hətta külafirəngidə də ağıcaqanadlar adamı oturmağa qoymurdu, elə bil ki, vizildaya-vizildaya hər şeyin keçib getdiyinindən, heç nəyin geri qayıtmayacağından dəm vurub uçuşurdu; xartutun yarpaqları səsini təmam kəsmişdi. Dənizin uğultusu elə bil başqa bir dünyadan gəlirdi, elə bil o biri dünyanın səsi idi və elə bil ki, gecə ovuna çıxmış o iki yarasa da bürküdən karıxdığı üçün ağaclarla dəyirdi, evin

divarına toxunurdu, külafirənginin dirəklərinə çırplır. Hərdənbir gələn circirama səsi də sabahın nəfəs kəsən istisindən xəbər verirdi.

O ev isə, Şirinxanımın o köhnə evi, içərişəhərin qoşa qala qapısı ağızndakı ikimərtəbəli binanın ikinci mərtəbəsində idi. O ev də, ondan beş-altı bina aralidakı Zakirgilin evi də indi çoxdan sökülmüşdü, yerində meydan salınmışdı. Zübeydənin cavaklıq günlərindən çoxu, yəni o günlərinin ki, ağrısı indi ağrıldı Zübeydəni, Şirinxanımın o evində keçmişdi.

Şirinxanım Zübeydəgilin - bu qayğısız və gözəl, nazlı-qəmzəli qızların içində hamisindən ağıllısı, tədbirlisi, işə yarayanı və istiqanlısı idi. Şirinxanım anası ilə yaşayırırdı, anası Sabunçu vağzalında peraşki satan idi və səhər tezdən gecəyə kimi evdə olmurdu, olanda da rəfiqələrin əl-ayağına dolaşmırıldı, “yaxşı eləyirsiz, kef eləyirsiz, əlivizin də içindən gəlir, beşgünlük dünyadı” deyirdi, qızı ona bir şey bağışlayanda, ya bir kofta, yabır yaylıq, ya da bir başqa şey alanda, Zübeydəgil ona bir hədiyyə verəndə arvadın uçmağa qanadı olmurdu və sidq-ürəkdən özünü də, qızını da xoşbəxt bilirdi, “əcəb eləyirsüz, işləmirsüz, qoy nə qədər hürürlər hürsünlər, paxilliqdandı hamısı, səhər sübhədən gecəyə kimi ayaqüstə vağzal qabağında peraşki satıram, nəyim var, bir həsirəm, bir də Məmməd Nəsirəm, əcəb eləyirsüz, lap əlivizin də içindən gəlir” deyirdi.

Şirinxanım yaxşı arvad paltarı tikirdi (elə indi də, xəstəxanada baş həkim işləyirdi, amma öz paltarlarını özü tikirdi, başqasına etibar eləmirdi) və o zaman Bakının bir çox məşhur xanımları İçərişəhərin həmin qoşa qala qapısı ağızndakı ikimərtəbəli sarı binaya gəlib-gedirdi, Şirinxanıma paltar tikdirirdi. Zübeydəgil saatlarla bu evdə oturub bir-birləriylə dərddəşirdi, zarafatlaşındı, küsüşürdü, barışındı və Zübeydəgilin ən gözəl məclisləri, dalbadal ad günləri - hərəsinin bir ilə dörd-beş ad günü - bu evdə keçirdi. Çox şərablar içilmişdi, çox qədəhlər sindirilmişdi o evdə. Bir dəfə işıq sönəndə qızıldış Adil yüzlük yandırib stolun üstünə işıq salmışdı və o vaxt bir ağızdan min ağıza hamı demişdi ki, bəxtəvərdi Zübeydə, yəni bəxtəvərdi Zübeydə ki, belə bir oynaşı var.

Beləydi, Zakir... Bax, beləcəydi, Zakir, işlər...

Şirinxanımla paltar tikdirməyə gəlib-gedən xanımlar özlərini dartırdılar, Zübeydəgilə yuxarıdan aşağı baxırdılar, bilirdilər ki, Zübeydəgil hansı yuvanın quşlarıdı, amma əslində ürəklərində həsəd aparırdılar Zübeydəgilə, həsəd aparırdılar gözəlliklərinə, kef çəkmələrinə, utanmazlıqlarına və Zübeydəgil də elə bilirdi ki, həmişə də belə olacaq, day demirdilər ki, atdən olan divara etibar yoxdur.

Yavaş-yavaş hər şey dağıldı getdi, adamlar ayrıldı bir-birindən, qızıldış Adili tutdular getdi, beşbarmaq Əsədağanı çopur Nəcəfqulu bıçaqla vurub öldürdü, özü də tutuldu getdi. Kəriş ağıllı çıxdı, tulladı hər şeyi, gitara çalıb-oxumağını da tərgitdi (amma bunu nahaq elədi...), gedib öz gücünə instituta girib oxudu, indi deyirlər ki, hansı zavodunsa direktorudu, Dibirovu vəzifədən çıxartdılar, hardasa itdi-batdı və o günlər yavaş-yavaş uzaq-uzaq illərin xatırəsinə çevrildi və indi, bu bürkülü yay gecəsi, bu külafirəngidə o uzaq-uzaq illərin xatırəsini bir tar müşayiət edirdi, o tarı Zakir çalışdı və Zakirin güclü kişi barmaqları altında tarın simləri o xatırələrin boşluğundan, mənasızlılığınından, puçluğundan söhbət açırdı.

Zakir bu tarı hərdənbir çalışdı, özü də axşamlar çalışdı, Zübeydə hərdən Şirinxanımgılə gedəndə, hərdən Şirinxanımgıldən qayıdanda bu tarın səsini eşidirdi və burasını da yaxşı bilirdi ki, bu tarı çalan oğlan onu istəyir; hələ Zakir öz sözünü Zübeydəyə deməmişdən əvvəl bilirdi bunu, Zakir qızıldış Adillə onun qabağını kəsiyi o vaxtdan xeyli əvvəl bilirdi bunu, Zakirin baxışlarından, Zakirin evlərinin qabağına çıxıb küçədə onu gözləməyindən bilirdi bunu.

Bir dəfə Şirinxanım bir məclisdən sonra, stolun üstündə artıq qalmış bir fujer şampanı birnəfəsə başına çəkib demişdi ki, Zakirə görə bütün kürreyi-ərzdəki kişilərdən zəhləsi gedib, Zakirə görə həyətdən rəncidə-hal olub, Zakir Şirinxanımın məhəbbətinə cavab vermədiyi üçün və Şirinxanımın üzünə baxmadığı üçün belə olub. “Ölürəm o tar çalan oğlanın dərdindən! — demişdi Şirinxanım, sonra da üzünü Zübeydəyə tutub: — Görmürsən, — demişdi Şirinxanım. — Görmürsən səni istəyir o, korsan sən, görmürsən, niyə özünə bir gün ağlamırsan? Elə bilirsən o ərlərini gözləyənlərin, o qardaşlarını, atalarını, nişanlılarını gözləyənlərin qarğışı tutmayacaq bizi? Bu saat bir tikə qara çörək tapıb yeyə bilməyənlərin ahi tutmayacaq bizi? Elə bilirsən bu məclislərin, bu tostların, bu yağlı sıfətlərlə üzbəsurət oturmaqlarımızın peşmançılığını çəkməyəcəyik biz?”.

Əlbəttə, Zübeydə təəccüb eləmişdi ki, bu nə sözlərdi belə, danışır Şirinxanım, çünki bu sözlər Şirinxanıma yaraşmırıdı və heç kimin ağlına da gəlməzdidi ki, Şirinxanımın dilindən belə sözlər eşitmək olar, amma sən demə Şirinxanım da belə Şirinxanım imiş. Dürdanə demişdi: “— Elələrinə, - yeni ki, Zakir kimlərinə, - biz lazım deyilik daha. Bizlə gəzəcəklər, kef eləyəcəklər, sonra gedib ev qızı tapıb alacaqlar. Elələrinin analarının, bacılarının zəhləsi gedir bizdən!...” Roza demişdi: “— zəhlələri özlərindən getsin, bizdən niyə? Neyləmişik onlara? Kimə neyləmişik e, axçı, biz? Kimin

ərini əlindən almışıq? Ər öz arvadını aldadıb başqasının yanına gedirşə, onda kül onun o arvadının başına!“.

Və birdən-birə Zübeydənin yadına düşdü ki, keçən qış Bakının kolxoz bazارında ondan sirkə-badımcan alan o şubalı xanım kim idi elə... Birinci gün idi bazara sirkə-badımcan çıxarmışdı Zübeydə, həmin şubalı xanım gəlib ondan xeyli sirkə-badımcan aldı və xanım Zübeydəyə çox tanış gəldi, amma ha fikirləşdi ki, kimdi bu belə, tapa bilmədi, köhnə rəfiqələrindən deyildi, o tanış-bilişlərindən deyildi, amma heç cürə bilmədi ki, kimdi. Şubalı xanım sirkə-badımcanın pulunu verib gedə-getdə soruşdu:

- Tanımadın məni?
- Yox... — dedi Zübeydə.
- Amma mən səni tanıdım, — deyib çıxıb getdi həmin şubalı xanım.

İndi tanıdı onu Zübeydə, bu isti yay gecəsində, bu külafirəngidə oturub dənizə baxanda tanıdı onu: Zakirin bacısı idi o şubalı xanım, ortancıl bacısıydı deyəsən, Ədiləydi adı gərək ki...

Kiminin əvvəli, kiminin axırı...

Üç bacısı vardı Zakirin, bir anası, bir də özü. Bacılarının üçünü də oxutdurdu Zakir və bu üç bacının üçü də Zübeydə ilə qanlı-bıçaq idi. Aralarında bir kəlmə söhbət də olmamışdı. Hərdən küçədən gedib-gələndə o qızların baxışlarından, kinli-küdürütlü, acıqlı və bir balaca da həsədli baxışlarından oxuyurdu bunu Zübeydə. Dürdanə deyirdi: “—Səni qardaşlarına qışqanırlar, istəmirlər ki, onlardan başqa bir başqa qızı da istəsin qardaşları”. Ya doğrudan da Dürdanə düz deyirdi, ya da bacılar Zübeydəni Zakirə layiq bilmirdi, həsədlə Zübeydənin sir-sifətinə, geyim-keçiminə baxırdılar, amma onu qardaşlarına layiq bilmirdilər; bu, indi Zübeydənin ağlina gəlirdi. O vaxtlar belə şeylər ağlina gəlməzdi, o vaxtlar bu qızlara heç salam da verməzdi ki, xəncərinin qaşı düşər...

Böyüyü Dilarə idi, sonra Ədilə idi, sonra da Həlimə idi. Zakir əsgər gedəndən bir az sonra Həlimə xəstələndi, öldü. Sonra nə oldu, Zübeydə bilmədi, çünkü günlərin bir günündə Şirinxanım evini üçotaqlı bir mənzilə dəyişdi, indi yaşadığı mənzilə: mətbəxsiz-zadsız o iki otağının üstündə lap az pul verib bir əsgər ailəsi ilə dəmdəsgahlı üçotaqlı mənzilə dəyişdi.

Və Ədilə bazarda onu tanımışdı.

Və bir az keçəcəkdi, dan yeri tamam söküləcəkdi, yaşlı bir arvad gecə köynəyini çıxarıb paltarını əyninə geyəcəkdi, güya ki, yuxudan durubmuş kimi, quyunun suyunda əl-üzünü yuyacaqdı. Həyət-bacaya əl gəzdirəcəkdi, sonra Abdulla kişinin bekarçılıqdan düzəldiyi süpürgələri qoltuğuna vurub milisioner Səfər görməsin deyə ora-bura baxa-baxa kəndin bazarına gedəcəkdi, bu süpürgələri yayda kəndin həndəvərindəki bağlara köçüb dincələn şəhər adamlarına satmağa çalışacaqdı, sonra yenə evə qayıdacaqdı, həyət-bacaya əl gəzdirəcəkdi, gündən-günə daha artıq yorula-yorula ağacları, gülləri, göy-göyərtini sulayacaqdı, güc-bəla ilə meyvə talvarına dırmaşıb üzüm yiğacaqdı, üzümlərin doşablığını, sirkəliyini, yeməliyini ayıracacaqdı, sonra bir az külafirəngidə oturacaqdı, bir az dənizə baxacaqdı, bir az dünyanın işlərini fikirləşəcəkdi, sonra gedib artırmadakı miçətkənin altına girəcəkdi, gözlərini yumacaqdı ki, yatsın...

VIII

Ağagül əvvəlcə elə bildi ki, bu toyuq səsini yuxuda eşidir, çünkü bütün gecəni qatmaqarışq yuxular görmüşdü və qırmızı cil toyuq da Nisənin gözlərindən sözülən yaşı gilərləri kimi yuxudan-yuxuya keçmişdi, amma Ağagül gözünü açanda və külafirəngidən başını qaldırıb həyətə baxanda gördü ki, qırmızı cil toyuq doğrudan da həyətdədi, hasarın dibinə düşüb qalıb, bərkdən də qaqqıldayı; sonra qırmızı cil toyuq cirpinib ayağa qalxdı və hirslə qaqqıldıya-qaqqıldıya ki, bu nə gecə macərasıdı belə mən düşmüşəm, o tərəf-bu tərəfə yeriməyə başladı.

Sonra hasarın o biri tərəfindən torbanı da qırmızı cil toyuğun dalınca həyətə atdırılar.

Ağabacı qaqqıltıya hövlnak yuxudan oyandı, əvvəlcə elə bildi ki, həyətə tülübü gəlib, istədi bütün günü Bakıyla kənd arasında işləyən avtobusu sürə-sürə bərk yorulub gecə top atılsada yuxudan oyanmaq bilməyən əri Ağababanı yuxudan oyatsın, amma artırmadakı yerindən həyətə boylanıb gördü ki, hində sakitlikdi, təkcə qırmızı cil toyuq hasarın dibində qaqqıldıya-qaqqıldıya o baş-bu başa yeriyir və aravad buna təəccüb elədi, elə başa düşdü ki, qırmızı cil toyuğu yaddan çıxarıb hinə salmayıb, sonra yenə xorultusu aləmi başına götürmüş Ağababanın yanında yerinə uzandı və təzədən yuxuya getdi.

Dan yerinin şəfəqləri isə qızarırdı.

Fevral, 1977

Dubulti.

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Yoxladı və veb üçün hazırladı: Aydan Nəcəfova

AZERI.org-a qoyuldu: Sentyabr, 2005